

COĞRAFIYA**UOT 551.52.911****BÖYÜK QAFQAZIN TƏBİİ LANDŞAFTLARININ ANTROPOGEN TRANSFORMASIYASININ CİS TEKNOLOGİYASI İLƏ TƏDQİQİ****Y.Ə.QƏRİBOV, N.S.İSMAYILOVA, R.R.SƏDULLAYEV***Bakı Dövlət Universiteti**yaqub.qaribov@mail.ru,**ismayilova-nigar2018@mail.ru, resad.sedu@gmail.com*

Məqalədə Böyük Qafqaz regionunun kosmik şəkillərdən alınan informasiyalarla müasir təbii landşaftlarının antropogen transformasiyasının CİS texnologiyası ilə tədqiqindən bəhs edilir. Regionun müasir təbii landşaftlarının formallaşma və inkişaf xüsusiyyətlərini nəzərə almaqla onların hipsometrik pillələr üzrə diferensiasiyası, özünməxsus antropogenləşməsi, ayrı-ayrı təbii landşaftların dəyişilmə dərəcəsi və s. təhlil edilir. Hazırladığımız yamacların məyilliyi, baxarlığı və hipsometrik pillələr xəritələri ilə Böyük Qafqaz regionunun təbii landşaftlarının antropogen transformasiyası xəritələrinin tutuşdurulurması nticəsində müasir landşaftların əsas inkişaf xüsusiyyətləri, ekzodinamik proseslərin aktivliyi, ekoloji gərginlik dərəcələri, eyni zamanda lanşaftların deqredasiyası və s. müəyyənləşdirilir.

Açar sözlər: Antropogen landşaftlar, transformasiya, Coğrafi İnformasiya Sistemləri (CİS), landşaftların diferensiasiyası, deqredasiya, morfometrik xəritələr

Problemin aktuallığı


Azərbaycan Respublikasının müasir landşaftlar və onların antropogen transformasiyası sistemli şəkildə XX əsrin 70-80-ci illərindən öyrənilməyə başlanmışdır. Bu sahədə B.Ə.Budaqov, Y.Ə.Qəribov (1980), M.A.Müseyibov (1981), Ə.V.Məmmədov, M.A.Müseyibov, B.C.Ələsgərov (1982), B.Ə.Budaqov, A.A.Mikayılov (1985), A.A.Mikayılov, Y.Ə.Qəribov (1985), Y.Ə.Qəribov (1982, 1985, 1990, 1995, 2000, 2012, 2013), M.İ.Yunusov (1992, 1995, 2000, 2015), M.C.İsmayılov (1985, 1990, 1995), E.Ş.Məmmədbəyov (1992, 2000), Y.Ə.Qəribov, N.S.İsmayılova (2002, 2015) və s. müəlliflər böyük əmək sərf etmişdir.

Qeyd edilən müəlliflər müxtəlif miqyaslı kosmik şəkillərin deşifirlənməsi əsasında iri və orta miqyaslı landşaft xəritələri tərtib etsələr də, CİS texnolo-

giyasının tətbiqi ilə müasir landşaftların təhlil edilməsi, qiymətləndirilməsi xüsusilə tədqiqat obyekti olmamışdır. Həmin boşluğun aradan qaldırılması üçün Böyük Qafqazın təbii landşaftlarının antropogen transformasiyasını və onun tərətdiyi ekocoğrafi problemləri CİS texnologiyası əsasında təhlil etməyə çalışmışıq.

CİS əsasında təbii landşaftların təkcə antropogen transformasiyası deyil, eyni zamanda deqredasiyası, ekoloji gərginlik dərəcələri, ekzodinamik proseslər və s. aktual problemlər də tədqiq edilir.

Tədqiqat obyektimiz olan Böyük Qafqazın müasir landşaft xəritəsi uzun illərin tədqiqatları nəticəsində hazırlanmışdır. Təbii landşaftların transformasiya olunmuş, müasir libasa gəlmış ərazi vahidlərini təsvir edən xəritə uzun süren tədqiqatlar nəticəsində (2000-2013) həm vizual, həm də kosmik informasiyaların təhlili nəticəsində Y.Ə. Qəribov tərəfindən tərtib edilmişdir. Sonrakı illərdə çox konturlu və həddən artıq yüksəlmiş xəritədə təbii landşaftların antropogenlaşması və transformasiyası CİS texnologiyası ilə dəqiqləşdirilmiş və alınan elmi nəticələr sistemləşdirilmişdir (şəkil 1).




Şək. 1. Böyük Qafqazın və ətraf düzənliliklərin təbii landşaftlarının antropogen transformasiya xəritəsi (miqyas – 1:280 000; tərtib edən: Y.Ə.Qəribov, xəritənin legendası şəkil 2-də verilir)

Respublikamızın müasir landşaftları insanlar tərəfindən tənzimlənən, idarə edilən, struktur-funksional xüsusiyyətləri və məhsuldarlığı daima nəzarət altında saxlanılan təbii-antrəogen komplekslərdir [2, 7]. Bu komplekslərin CİS texnologiyası əsasında sistemli tədqiq edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edir [3, 4].

Antropogenləşmə dərəcəsinə görə Böyük Qafqazın təbii landşaftlarının qruplaşdırılması

Azərbaycan Respublikasının bütün təbii kompleksləri özünəməxsus antropogenləşmə dərəcəsinə malikdir. Bütün landşaft vahidləri insanların təsiri ilə dəyişilsə də, təbii landşaftların hər biri istifadə xüsusiyyətinə, insanlar tərəfindən tənzimlənməsinə, təsərrüfat funksiyasına və s. görə bir-birindən fərqlənir [1,2,5].

Təbii landşaftların antropogen təsirlərlə dəyişilməsinə görə qruplaşdırılması çox böyük elmi, praktiki əhəmiyyət kəsb edir. Y.Ə.Qəribov (2013) respublikamızın regionlarının inkişaf xüsusiyyətlərini və antropogen təsirlərin istiqamətini nəzərə alaraq təbii landşaftları antropogenləşmə dərəcəsinə görə 5 qrupua ayırmışdır: 1) praktiki olaraq dəyişilməyən, 2) zəif antropogenləşmiş, 3) orta dərəcədə antropogenləşmiş, 4) kəskin antropogenləşmiş və 5) əsaslı transformasiya olunmuş komplekslər. Antropogenləşmə dərəcəsi 0,1-dən az olan komplekslər praktiki olaraq dəyişilməyən, 0,1-0,2 olduqda zəif dəyişilən, 0,2-0,5 arasında orta dərəcədə dəyişilən, 0,5-0,8 göstəricisində kəskin dəyişilən və 0,8-dən çox olduqda isə əsaslı transformasiya olunan komplekslər adlanır (şəkil 2).



Şək. 2. Antropogenləşmə dərəcəsinə görə Böyük Qafqazın təbii landşaftlarının qruplaşdırılması


Böyük Qafqazın təbii landşaftlarının antropogen transformasiyası xəritəsinin CİS texnologiyası ilə təhlili əsasında bir sıra ekoloji fəsadların da təzahürunu müəyyən etmək olur. İlk növbədə hazırladığımız hipsometrik xəritələrlə landşaftların antropogen transformasiyası xəritəsinin üst – üstə qoyularaq tutuşdurulması əsasında ekoloji cəhətdən gərgin rayonların müəyyən edilməsi mümkün olmuşdur. Bu xəritənin təhlili ilə belə bir nəticəyə gəlmək olar ki, antropo-

gen transformasiyanın yaratdığı risk və təhlükələrin əksəriyyəti mütləq hündürlüyü 500 m - ə qədər olan regionlara daha xasdır. Mütləq hündürlük artdıqca landşaftların pozulması artsa da, onların antropogen transformasiyası zəifləyir. Nəticədə ekoloji gərgin ərazilərin arealı da şaquli şəkildə müvafiq olaraq azalır. Qeyd edilən qanuna uyğunluq digər dağlıq regionlara da aid ola bilər.

Böyük Qafqazın təbii landşaftlarının hipsometrik pillələrdən, relyefin baxarlığından və meyilliyindən asılı olaraq paylanma qanuna uyğunluğunun CİS texnologiyası ilə təhlili

Tədqiq olunan regionda təbii və antropogen landşaftların transformasiya qanuna uyğunluqlarının relyefdən və onun morfometrik göstəricilərindən asılılığını müəyyən etmək üçün CİS texnologiyasında geniş istifadə edilən “Digital Elevation Model” (DEM) fayldan, yəni “Relyefin Rəqəmsal Modeli” (RRM) göstəricilərindən (<https://earthexplorer.usgs.gov/>) istifadə etmişik.

Hipsometrik pillələr üzrə landşaftların paylanma qanuna uyğunluğunu təyin etmək üçün ArcGİS program təminatı əsasında Böyük Qafqaz və onu əhatə edən regionlar üçün -28 -500 m; 500-1000 m; 1000-1500 m; 1500-2500 m; 2500-4466 m ardıcılılığı ilə hipsometrik pillələr xəritəsi tərtib etmişik (şəkil 3).



Şək. 3. Böyük Qafqazın və ətraf düzənliklərin hipsometrik pillələr xəritəsi

Bu xəritənin təhlili göstərir ki, Böyük Qafqazda 500 m mütləq yüksəkliyə qədər əsasən yarımsəhralar, quru çöllər, çöllər yayılır. 500-1500 m mütləq yüksəkliklər arasında meşə-çöllər, dağ meşələri, 1500-2500 m mütləq yüksəkliklərdə subalp, qismən də alp çəmənləri, daha yüksək ərazilərdə isə subnuval və nival landşaftlar yayılır.


Eyni zamanda əsaslı dəyişmiş landşaftların böyük əksəriyyəti 28 m-dən 500 m-ə qədər olan mütləq yüksəkliklərdə (65%), zəif dəyişilmiş landşaftlar isə 2500 m-dən yüksək ərazilərdə formalasmışdır.

Meyilliyin təyin edilməsində aşağıdakı meyillik düsturundan istifadə etmişik:

$$i = \frac{h}{d} \operatorname{tg} \alpha$$

Burada: h- kəsmə yüksəkliyi (yamacın maksimal və minimal hipsometrik fərqi), d- iki horizontal arasındakı məsafəni bildirir. DEM fayl daxilindəki məlumatlar ArcMap 10.3 program təminatında Spatial Analyst-Surface-Slope ardıcılılığı ilə təhlil edilmiş və bu əməliyyat aşağıdakı düsturla hesablanmışdır:

$$\alpha = \operatorname{tg}^{-1} \left(\sqrt{\left(\frac{dz}{dx} \right)^2 + \left(\frac{dz}{dy} \right)^2} \right) * 57.29578$$



Şək. 4. Böyük Qafqazın və ətraf düzənliklərin meyillilik xəritəsi.


Burada: α – meyl bucağı; $\operatorname{tg}^{-1} = 1/\operatorname{tg}$; dz/dx – mərkəzi rastr xanasından səthin üfüqi istiqamətdə dəyişmə qiyməti, dz/dy – mərkəzi rastr xanasından səthin şaquli istiqamətdə dəyişmə qiymətidir.

Meyillilik xəritəsinin (Şəkil 4) təhlili göstərir ki, $0-5^0$ meyilliyə malik olan sahələr Böyük Qafqazda daha çox ərazini əhatə edir (228 min ha). Bura dağətəyi düzənliklərin çölləri, meşə-çölləri, seyrək meşə kolluqları aiddir. Meyilliyi $5-10^0$ olan ərazilər dağətəyində və alçaq dağlıqda və dağətəyində üstünlik təşkil edir (104 min ha). Bu regionlarda əsasən meşə və meşə-çəmən landşaftları ya-

yılır. Qeyd edilən ərazilərdə relyefin səthi zəif və orta dərəcədə parçalanır. Meyilliyi $10-15^0$ -yə çatan (71 min ha) yamaclarda səthin parçalanmasına müvafiq olaraq landşaftların morfoloji diferensasiyası da artır.

Daha çox meyilliyə malik olan ($15-20^0$, $20-25^0$) mütləq hündürlüklərdə (74 min ha) ekzodinamik proseslərin fəallığı artır. Meyilliyi $25-30^0$ (20 min ha) və 30^0 -dən çox olan dağ-çəmən subnival və nival landşaftların inkişafında və formallaşmasında zəif dayanıqlığın olması landşaftların morfogenetik xüsusiyyətlərində yüksək dinamizmi göstərir.

Böyük Qafqaz ərazisi üçün hazırladığımız baxarlılıq xəritəsində <https://earthexplorer.usgs.gov/> resursundan götürülmüş DEM faylin ArcMap 10.3 program təminatında Spatial Analyst-Surface-Aspect ardıcılılığı ilə təhlili aparılmışdır (şəkil 5).



Şək. 5. Büyük Qafqazın və ətraf düzənliliklərin baxarlılıq xəritəsi

Baxarlılıq xəritəsinin təhlili göstərir ki, təbii və antropogen landşaftların şaquli diferensasiyası yamacların ekspoziyasından (baxarlığından) çox asılıdır. Tədqiq edilən nəhəng regionda hamar səthli yamaclar ərazinin cəmi 3%-ni (13,8 min ha) tutur. Bunların böyük bir qisimi Büyük Qafqazın şimal-şərq hissəsinin payına, Qusar maili düzənliliyinə və Abşeron-Qobustan ərazilərinə düşür. Regionda güney yamaclar (cənub, cənub-şərq və cənub-qərb) daha geniş ərazini əhatə edir. Bu tip yamaclar regionun 212 min ha-dan artıq ərazisini tutur və burada müxtəli dərəcədə dəyişilmiş arid seyrək meşə və kolluqlar (cənub-şərq yamacda, Acınohur-Ceyrançöldə, Abşeron-Qobustanda), palıdlı və palıdılı-meşə kolluq landşaftları üstünlük təşkil edir.

Quzey yamaclar əsasən regionun şimal və şimal-şərq ekspozisiyalı rütubətli yamaclarını (54,8 min ha-dan çox) əhatə edir. Bu yamacların 50%-dən çoxunda fistiqlı və fistiqlı-vələsli meşələr yayılır.

Əsas nəticələr və təkliflər

Böyük Qafqazın təbii landşaftlarının antropogen transformasiyasının rəyefin morfometrik göstəricilərindən asılı olaraq paylanması CİS texnologiyası ilə təhlil edilməsi nəticəsində təbii landşaftların antropogen transformasiyasının bir sıra qanuna uyğunluqları aşkar edilmişdir:

1. Dağ yamaclarının səmtinin, baxarlılığının və müxtəlif ekzpozisiyalarının tədqiq edilməsi kənd təsərrüfatı sahələrinin yerləşdirilməsində, landşaftların məhsuldarlığının müəyyən edilməsində böyük rol oynayır. CİS texnologiyası vasitəsilə təyin etdiyimiz baxarlılıq xəritəsində dağ yamaclarının şimal, şimal-şərq, şimal-qərb, şərq, cənub-şərq, cənub, cənub-qərb və cənub ekzpozisiyalı yamaclarında landşaftların formalışmasının və onların antropogen təsirlər nəticəsində dəyişilməsini, müvafiq olaraq müxtəlif ekoloji gərginlik dərəcələrinin tədqiq edilməsi məqsədilə Böyük Qafqazın cənub-şərq yamacı poligonunda landşaft-ekoloji təhlillər aparmışdır.

2. Baxarlılıq xəritəsi ilə landşaftların antropogen transformasiyası və müasir təbii landşaft xəritələrinin CİS əsasında təhlilləri nəticəsində müəyyən edilmişdir ki, cənub ($157.5 - 202.5^\circ$), cənub – şərq ($112.5 - 157.5^\circ$) və cənub – qərb ($202.5 - 247.5^\circ$) baxarlılığa malik dağ yamaclarında təbii landşaftlar daha intensiv mənimsənilmiş və kəskin dərəcədə antropogen transformasiyaya məruz qalmışdır. Regionun kəskin və orta dərəcədə transformasiya olunan landşaftlarının $70\%-ə$ yaxını qeyd edilən ekzpozisiyalı yamaclarda formalışmışdır. Məhz bu yamaclarda daha çox landşaftların ekoloji tarazlığını pozan risk və təhlükələr yaranmışdır. Xüsusilə sürüşmələrin eksər hissəsi qeyd edilən yamacların payına düşür. Cənub ekzpozisiyalı yamaclarda landşaftların bioloji potensialı nə qədər çox olsa da, onların antropogen təsirlərə qarşı dayanıqlığı yüksək deyil. Xüsusilə meyilliyi $25 - 30^\circ$ -dən artıq olan yamaclarda daha ciddi eroziya, səthi yuyulma, sel və s. təhlükələr landşaftın biopotensialına və müxtəlifliyinə ciddi zərbələr vurur.

3. Şimal ($337.5 - 360^\circ$), şimal-şərq ($22.5 - 67.5^\circ$) və şimal – qərb ($292.5 - 337.5^\circ$) baxarlı yamaclarda isə kosmik şəkillərdən alınan informasiyalar əsasında müəyyən etmək olar ki, landşaftlar nisbətən az dəyişilib. Antropogenləşmə əmsali Varafta, Axar – Baxar, Düberar, Şışqaya və s. dağların qeyd edilən yamaclarında $0,3 - 0,5$ -dən artıq deyil. Halbuki, həmin dağların cənub-şərq və cənub ekzpozisiyalı yamaclarında antropogenləşmə $800 - 1000$ m-ə qədər olan mütləq hündürlüklərdə $0,5$ -dən artıqdır. Lakin ekoloji gərginliyin daha artıq olduğu kəskin parçalanmış arid – denudasion relyefi ilə səciyyələnən bir sıra cənub ekzpozisiyalı yamaclarda antropogenləşmə $0,2$ -dən azdır.

4. Relyefin ümumi meyilliyi landşaft vahidlərinin formalışmasını, trnasformasiyasını və tarazlı inkişafını şərtləndirən mühüm amillərdən biridir. Relyefin meyilliyi ilə landşaftların antropogen transformasiyası arasında birbaşa əlaqə mövcuddur. Meyillik artıraqca təbii landşaftların antropogen transformasiyası da müvafiq olaraq azalır. Eyni zamanda relyefin meyilliyi artıraqca antropogen transformasiyanın törətdiyi ekoloji risk və təhlükələr də artır. Bu qanu-

nauyğunluğu relyefin ümumi meyillik xəritəsi ilə landşaftların transformasiya xəritələrinin CİS texnologiyası vasitəsilə təhlilində də aşkar görmək olar.

5. Büyün Qafqazın cənub – şərqi yamacında $0\text{--}5^0$ və $5\text{--}10^0$ meyilliyyət malik olan regionlarında antropogenləşmə əmsalı maksimum göstəriciyə ($0,6\text{--}0,8$) malik olur. Abşeron yarımadasında isə bu göstərici bütün respublikada belə da-ha yüksək olub, $0,8\text{--}0,9$ -a çatır.

6. Göründüyü kimi, daha az meyilli ərazilər yüksək təbii məhsuldarlığı ilə yanaşı əlverişli mənimşənilmə imkanları ilə də seçilir. Bu regionlarda landşaftın tarazlı inkişafını təmin etmək üçün kifayət qədər təbii potensial mövcuddur. Meliorativ tədbirlərin, müasir texnologiyanın son nəticələrinin tədqiq edilməsi landşaftların təbii məhsuldarlığının yüksəldilməsinə imkan verir. Meyillik artdıqca landşaftların tarzlığı, ekoloji potensialı və antropogen transformasiyası zəifləsə də, bir sırada neqativ landşaft – ekoloji fəsadlar, xüsusilə sürüşmə, eroziya, uçqun və s. təhlükə və riskləri artır.

ƏDƏBİYYAT

1. Budaqov B.Ə., Qəribov Y.Ə. Təbii landşaftların antropogenləşməsinin əsas istiqamətləri. AR-nin konstruktiv coğrafiyası. Bakı: Elm, 2000, s. 159-165
2. Qəribov Y.Ə. Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması. Monografiya, Bakı: AzTU, 2012, 216 s.
3. Qəribov Y.Ə, İsmayılova N.S, Sədullayev R.R. Büyün Qafqazın şimal-şərqi yamacı geo-komplekslərinin Coğrafi İnformasiya Sistemləri (CİS) və Məsafədən Zondlama Verilənləri (MZV) əsasında müasir kosmolandşaft xəritəsinin tərtibi. Naxçıvan, Naxçıvan Universiteti elmi əsərlər, №2 , 2016, s.180-189
4. Qəribov Y.Ə, İsmayılova N.S, Sədullayev R.R. Büyün Qafqazın şimal-şərqi yamacı təbii landşaftlarının antropogen transformasiyası və müasir yüksəlməsinin kosmik şəkillərdən alınan informasiyalarla tədqiqi. Bakı, Bakı Universiteti xəbərləri, № 4, 2014, s.111-117
5. İsmayılova N.S. Qusar maili düzənliliyinin və Samur-Dəvəçi ovalığının aqroirriqasiya landşaftları və onların ekoloji problemləri / Nam.diss. avtor.ti, Bakı, 2008, 25 s.
6. İsmayılova N.S. Samur-Dəvəçi ovalığı və Qusar maili düzənliliyinin müasir aqroirriqasiya landşaftları, monoqr. Bakı: Redline, 2015, 192 s.
7. Məmmədov Q.Ş, Quliyev V.A. Azərbaycanın şimal-şərqi əkinçilik zonası torpaqlarının qiymətləndirilməsi, Bakı: Elm, 2002,228 s.
8. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. Bakı: Elm, 2003,514 s.
9. Sədullayev R.R. Büyün Qafqazın şimal-şərqi yamacı üçün kosmik şəkillər və CİS əsasında tərtib edilmiş landşaft xəritələrinin turizmdə istifadə imkanları. Turizmin inkişaf perspektivləri mövzusunda Respublika elmi konfransının materialları, Bakı, ADPU nəşriyyatı, 2019, s.234-238
10. Гарифов Я.А. Антропогенная трансформация современных ландшафтов Азербайджанской Республики. Баку, 2017,170 с.
11. Мусеибов М.А. Ландшафты Азербайджанской Республики. Bakı: Elm və Təhsil, 2013,152 s.
12. www.azstat.gov.az

ИССЛЕДОВАНИЯ АНТРОПОГЕННОЙ ТРАНСФОРМАЦИИ ПРИРОДНЫХ ЛАНДШАФТОВ БОЛЬШОГО КАВКАЗА С ПРИМЕНЕНИЕМ ТЕХНОЛОГИЙ ГИС

Я.А.ГАРИБОВ, Н.С.ИСМАИЛОВА, Р.Р.САДУЛАЕВ

РЕЗЮМЕ

В статье анализируются антропогенное изменение современных ландшафтов Большого Кавказа с применением технологий ГИС. Системно исследована антропогенная трансформации естественных ландшафтов и составлена среднамасштабная ландшафтная карта (1:280 000). На основе сопоставления морфометрических карт с различными ландшафтными картами с помощью технологий ГИС, возможно оценивать геоэкологию Большого Кавказа, а также негативные экзодинамические процессы.

Ключевые слова: Антропогенные ландшафты, трансформация, Географические Информационные Системы (ГИС), ландшафтная дифференциация, деградация, морфометрические карты

RESEARCH OF ANTHROPOGENIC TRANSFORMATION OF NATURAL LANDSCAPES OF THE GREATER CAUCASUS USING GIS TECHNOLOGIES

Y.A.GARİBOV, N.S.ISMAYİLOVA, R.R.SADULLAYEV

SUMMARY

The article analyzes the anthropogenic changes in the modern landscapes of the Greater Caucasus using GIS technologies. The anthropogenic transformations of natural landscapes were systematically investigated and a medium-scale landscape map (1: 280,000) was compiled. Based on the comparison of morphometric maps with various landscape maps with the help of GIS technologies, creates possibilities to evaluate geoecology of the Greater Caucasus, as well as negative exodynamic processes.

Keywords: Anthropogenic landscapes, transformation, Geographic Information Systems (GIS), landscape differentiation, degradation, morphometric maps